

**FİZİKANIN TƏDRİSİ METODİKASI**

UOT 37.01.

**Gülbeniz Babaverdi qızı Valehova**

Bakı şəhəri Suraxani rayonu, 238 nömrəli məktəbin fizika müəllimi

**FİZİK DƏRSLƏRİNDE SƏRİSTƏLİLİN FORMALASDIRILMASI  
TƏCRÜBƏSINDƏN****Гюльбениз Бабаверди ғызы Валехова**

учитель физики школы № 238 Сураханского района гор. Баку

**ИЗ ОПЫТА ФОРМИРОВАНИЯ КОМПЕТЕНТНОСТИ НА УРОКАХ ФИЗИКИ****Gulbeniz Babaverdi Valehova**

physics teacher school № 238 of Surakhani district, Baku

**FROM THE EXPERIENCE OF FORMATION OF COMPETENCE  
IN PHYSICS LESSONS**

**Xülasə:** Məqalədə fizika dərslərində səriştəyönümlü yanaşmanın hayata keçirilməsinə imkan verən faktlər müəyyən edilmişdir. Eyni zamanda fizika dərslərində fənniyyönümlü yanaşma ilə səriştəyönümlü yanaşmanın müqayisili təhlili aparılmış, bu tipi dərslər üçün tələblər işlənilməsi və rəmzənləri verilmişdir.

**Açar sözlər:** Səriştəyönümlü yanaşma, açar səriştəlilik, standart, təlim məqsədi, səriştəyönümlü dərs, fəaliyyət.

**Резюме:** В статье раскрыты факты для организации и проведения компетентно-ориентированного урока по физике. Дан сравнительный анализ предметно-ориентированного и современного компетентно-ориентированного урока по физике. Одновременно разработаны требования к компетентно-ориентированному уроку и представлены образцы для учителей физики.

**Ключевые слова:** компетентно-ориентированный подход, ключевые компетенции, содержательная линия, стандарт, цель обучения, практическая деятельность, компетентно-ориентированный урок

**Summary:** The article reveals the facts for the organization and conduct of a competently-oriented lesson in physics. A comparative analysis of the subject-oriented and modern competent-oriented lesson in physics is given. At the same time, the requirements of a competent-oriented lesson were developed and samples for teachers of physics were presented.

**Key words:** competence-oriented approach, core competencies, content line, standard, purpose of training, practical activities, competence-oriented lesson

Fizika bir tədris fənni kimi ümum təhsil məktəblərində səgirdlər təbiətdə baş verən doyişikliklərin elmi əsasları haqqında bilişlər verəkdir. Lakin qazanılan bu bilişlər bu günki, tez-tez dayışan hayat səraiti üçün heç də kifayətləndirici deyildir. Galəcək hayatı fəaliyyət göstərəcək insanların rastlaşdırğı standart yaxud qeyri-standart hayatı situasiyalar olan baş aqmaq və yaradıcılıqla həll etmələri üçün onları səriştə-

li şəxsiyyət kimi yetişdirmək ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşısında duran başlıca məqsədlər olan biridir. Elm-i-tehniki informasiyaların artlığı bir zamanda bu yükün əsas ağırlığı fizika fənninin payına düşür. Deyilənləriñ nazara alaraq belə nəticəyə gəlmək olar ki, fizikanın təlim prosesində müxtəlif səriştəliklərin əsasını inkişaf etdirmək dərsin məqsəd və vəzifələrinin dayışdırılmasını zəruri hesab

**Fizika dərslərində səriştəlilikin formalasdırılması təcrübəsindən**

edir. Buda dərsin strukturunun, təlimin təşkilin forması və üsullarının eyni zamanda müsəlmin pəşə hazırlığının təkmilləşdirilməsinə qarşı yanaşmanın dayışdırılması aktuallaşır. Səriştəli yanaşmanın keçməyin aktuallaşdırılması isə müyyən şəkildə faktorlardan asılıdır.

1. Camiiyyətin planlı iqtisadiyyatdan, bazar işçisiyyatnameyən keçməsi;
2. İnformasiyanın koskin şəkildə artması;
3. Təhsil paradigməsinin dayışması natiçəsində təlimin məqsədlərinin, məzmununun, metod və yanaşmaların dayışdırılması;
4. Fizika elminin praktik tətbiqlərinin insan həyatının müxtəlif sahələrində özüne geniş yer almması;

5. Müəllim və səgirdlərin yeni təlim texnologiyalarına adaptasiyasının longımı;

6. Təlim prosesində səriştəliklərin inkişaf etdirilməsi və formalasdırılması üçün fənlərin integrasiyasının nəzərə alınması;

7. Elm və texnikanın inkişafına uyğun darslıqları lazımi şəkildə dayışdırılması;

8. Praktik elminin inkişafına uyğun darslıqları lazımi şəkildə dayışdırılması;

9. Təlim prosesində regional xüsusiyyətlərin nəzərə alınması;

10. Məzmun standartlarının tələbini ödəyən eksperimental xarakterli nümayiş təcrübələrinin aparılması imkan verən cihaz və avadanlıqların kifayətləndirici olmaması;

11. Müxtəlif səriştəliklərin əsaslarının inkişaf etdirilməsinə imkan verən standart və qeyri standart təpşirilərlər dair metodik vəsaitlərin olmaması.

Deyilənlərin həlli şəxsiyyətönlü yanaşmada təhsilənlərin müxtəlif həyatı situasiyaları həll etməyə imkan verən səriştəli insanlar kimi formalasdırılmışa şərait yaradır. Eyni zamanda faktların aradan qaldırılması təhsilin məqsədinə adaptasiya olunmaqla həll olunması arzu ediləndir.

Təhsilin məqsədində uyğun yeni təhsil və qiymətləndirmə standartları yaradılmış təlim texnologiyaları, vəzifələri, təlimin təşkil formaları, ümumi təlim strategiyaları nəzərə şəkildə dayışdırılmış, praktik yönündə geniş həllini hələ ki tapmamışdır. Fizika fənninin tədrisində məqsədə uyğun dərsin strukturunu, təlim strategiyasının və onlara verilən tələblərin müəyyənləşdirilməsi fənnin spesifik xüsusiyyətdən asıl-

lidir. Cün ki, əvvəldə qeyd etdiyimiz kimi fizika tədris fənləri içərisində çatılınlı dəha çox tətbiq spektri dəha geniñ alan bələmdir. Elmin əsaslarını dərk etməklə müxtəlif səriştəliklər yiyələnmək üçün təlim prosesində səgirdlərin müstəqil fəaliyyətinə dəha geniñ zamanı ayrılmalı və təhsilənlərə passiv dinləyicidən prosesin faal iştiräkçisini çevriləsi labüddür. Bəls yanaşmanın nəticəsində səgirdlərin maraqlarına uyğun müxtəlif səriştəliklərin əsaslarının inkişaf etdirilməsinə və formalasdırılmasına nail olmaq mümkündür. Məktəb təcrübəsində bu aydınlaqla müşahidə olunur.

Səriştəli yanaşmada standartın tələbini uyğun müəyyən edilmiş məqsədin əsas mərhələsinin həyata keçirilməsi və nəzərdə tutulan səriştəlilikin inkişaf etdirilərək formalasdırılması təlim strategiyasının üzərinə düstür. Təlim strategiyasının düzgün qurulması fənn mülliminin fəaliyyətinin müvəffəqiyəti təsdiq olunur. Bu prosesdə səgirdlərin qazanılagüç səriştəliklər diqqətən saxlanılmalıdır.

Didaktik məqsədə görə dərsin qarşısında duran vəzifələr müəyyən edilir. Vəzifə isə məqsədə çatmaq üçün olan fəaliyyətdir. Fəaliyyətlərin nəticəsində səriştəlik inkişaf etdirilməklə formalasdırılır. İxtiyarı bəz məzmun təotti üzrə (fiziki hadisələr, qanunlar və qanunauyğunluqlar; Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər; Eksperimental fizika və müasir hayat) nəzərdə tutulan standartın elementlərini rəalasdırırmışa imkan verən mövzunun məqsədini müəyyənləşdirmək üçün aşağıdakı ardıcılıqla əməl etmək müsbət nəticə verir.

• Fənnin məqsədindən kənara çıxmayan standartın tələbini görə nəzərdə tutulan mövzunun məqsədini təyin edilməsi;

• Ümumi təlim məqsədində uyğun fəaliyyət nəticəsində formalasdırılacaq səriştəlik elementlərinə görə təlim vəzifələrinin proqnozlaşdırılması;

Məktəb təcrübəsi göstərir ki, fənniyyönü ənənəvi yanaşma ilə səriştəyönümlü müasir yanaşma arasında nəzərə çarpacaq səviyyəsində fərq mövcuddur.

Ənənəvi yanaşmada fizika fənninin tədrisi prosesində müəyyən bilik, bacarıq və vəzifələrin aşılması tələb olunmasına baxmayaqın siniflərdə səgirdlərin çox az sayının fənn göstəriciləri qənaatlıdırıcı olmaması;

Qazanılmış bilik, bacarıqları yekun qiymətləndirmədə yoxlanıqda yeno də kifayət qədar xətalar müşahidə olunması;

Bu xətalar indidə mövcuddur səbəb çox hallarda tədrisin ənənəvi üsulla davam etdirilməsidir.

Göstərilənlərin mövcudluğu aşağıdakı sabablərdən asildir.

- Dərsin məqsədinin diaqnostik araşdırma aparmadan müəyyən olunmasından;

- Gündəlik planlaşdırılmasında integrasiyanın nəzərə alınmamasından;

- Təlim stratejiyasının müəyyənləndirilməsində fəal təlim üsullarından istifadəyə verilməsindən;

- Qiymətləndirmənin fənniyönümlü xarakterdə aparılmasından;

- Akademik biliklərin yoxlanılmasında həyati əhəmiyyətli açıq tipli təpşirilərlə lazımi səviyyədə müraciət olunmamasından;

Təlim prosesində təhsilvərənlərin təhsilalanların isə passiv fəaliyyətdə olmasından;

Məktəb təcrübəsinin münasibatlı bildirmək üçün keçmiş tarixə müraciət etsək gərikr ki, fizikanın tədrisində (ənənəvi yanaşmada) mövzuya görə məqsədlər hadisələr, anlayışlar, əhəmiyyətlər, qanunlara, qanunaşınluqlara dəha formal olaraq elmi-dünyagörüşün formalaşdırmasına, məsələ hallino və yaxud dərsin tipindən asılı olaraq yeni biliklərin veriliməsinə, möhkəmləndirilməsinə görə müəyyən edilmişdir. Müəyyən zaman keçməsinə baxmayaraq məktəb təcrübəsində yuxarıda deyilənlərə tez-tez rast gəlmək mümkündür.

Şagirdlərin müəyyən edilmiş məqsədlərlə görə anlayışları, hadisələri, keyfiyyətləri, qaydalari lügət materiallarının məniməsəmləri son anda medal, tərifnamə, məktəbi bitirmələrinə dair sənəd almalarına baxmayaraq onlarda hayatı səriştəliklər lazımı səviyyədə formalşa bilmirdi. Şagirdlərin rəsəldəliği standart və qeyri-standart həyati situasiyaları düzgün həll etmələri üçün açar səriştəliklərin formalşamasına imkan yaranıb. Fəaliyyətlərə dərs prosesində xüsusi diqqətin yarılması aktuallaşdırılmışdır.

Yəni təlim zamanı praktik fəaliyyətin gücləndirilməsinə diqqətin artırılması, yaradıcı təfəkkür inkişaf etdirilməsi üçün fəaliyyətlər planlaşdırılmışdır. Lakin onda qeyd edək ki, səriştəli yanaşma biliyin əhəmiyyətini inkar etmir. Bi-

lik səriştəliyin formalşdırılmasında bir vəsiatdır. Səriştəli yanaşmanın inkişaf etdirilməsi biliklərin istifadə olunmasına diqqət vurgulayır.

Ümumiləşdirme apararaq belə nəticəyə gəlirkə ki, səriştəyönlü dərs elə dərsdir ki, bu prosedə praktik fəaliyyətlər hesabına sağidlərin inkişafına şərait yaradılmış olsun. Belə dərslər sağidlərin şəxsi keyfiyyətlərinin və səriştəliklərin yüksəltməkə onların müxtəlif həyati situasiyaları düzgün həll etməyə imkan verir.

Deyilənlərə istinad etməklə... dərs nümunəsi baxaq:

Sınıf 7.

Standart 2.2.2; 3.2.1.

Mövzu: Mayelerin təzyiqi.

Məqsəd: Praktik fəaliyyət hesabına təhsil alanların idrakı, kommunikativ səriştəliklərinin inkişafı.

Vəzifələr:

• Mayenli qabın dibinə və divarlarına təzyiqinə nəzəri şəkildə əsaslandırmaqla intellektual səviyyənin artırılması.

• Praktik fəaliyyət zamanı idrakı, kommunikativ səriştəliklərin inkişaf etdirilməsi;

• Təhsilənlərin qarşılıqlı xeyirxah münasibətə, ənsiyyət qurmağı istiqamətləndirilmesi.

Istifadə olunan metodlar: Problemlə təlim, qismən axarçılıq, tədqiqatlılıq, sağidlərin müstəqil işləri.

Dərsin təşkili formalı: Bütöv siniflə, qruplaşdır, cütürlərlə.

Təchizat: Mayelerin təzyiqinin müəyyən etmək üçün cihazlar, su ilə dolu plastik qablar, İKT vasitələri.

Dərsin quruluşu:

Motivasiya: 1. Neft quyularından nefti çıxarmaq üçün quyulara xüsusi qurğularla hava vurulmasına səbəbi nödür? Bu proses hansı hədisəyə əsaslanır?

Na üçün üzgülü suyun dərin təbəqələrinə doğru üzərkən qulaqlarında ağrı hiss edir?

Bizim forziyyərimiz: 1. Neft quyularından nefti çıxarmaq üçün quyulara xüsusi qurğularla hava vurulmaqla məqsəd neft qatı təzyiq göstərməkdir. Pəkəl qanununa görə maye və qazla rədd etmək təzyiq dayışməndən onun bütün nöqtələrinə bərabər ötürülür. Ona görə də neft nüxüsü borularla yerin səthinə çıxarırlar.

2. Üzgülü suyun dərin qatlarına doğru hərəkat etdikdə qulaqlarına doğru hərəkət etdikdə

qulaqlarında ağrıların yaranması onun bödəninin səthinə və qulaq düşən pərdəsinə düşən suyun təzyiqindən asildir. Yəni p-pgh. Tədqiqatın aparılması: Tədqiqatın aparılması planı: Təcrübələr olaraq göstərməli ki, həqiqətən suyun altında təzyiq mövcuddur? 2. Səbüt etməli ki, müxtəlif dərinliklərdə təzyiq müxtəlifdir. 3. Öyrənməli ki, suyun təzyiqi insan bödənində necə təsir göstərir. 7 Müxtəlif dərinliklərdə insanın sağlamlıq durumunun müqayisə etməli; Nəticə çıxarmalı suyun altında olmaq .... üçün asandırırmış?

Təcrübələr olaraq mübahyədən edək ki, suyun altında təzyiq varmış. Bir tərəfi nazik rezin parça ilə bağlanmış şüşə boruya su tökük.

Suyun çöküsü hesabına rezin pərdə qabaracaqdır.

Tədqiqatın nəticəsində aydın olur ki, rezin pərdə suyun təzyiqi hesabına qabarır. Su borusunda suyun höcmi ardıcık təzyiqi da artacaqdır. Təcrübələr olaraq səbüt edək ki, müxtəlif dərinliklərdə təzyiq müxtəlifdir. Buna görə bir ədəd plastik butulkə götürüb müxtəlif səviyyələrdə üç deşik aşağı. Butulkuya su tökdükəndə hansı deşikdən su daha uzağa axarsa deməli həmin səviyyədə təzyiq dəha böyükdür. Tədqiqatın nəticəsində müəyyən olunur ki, mayenin təzyiqi onun hündürlüyündən asildir.

Alınan nəticəyə görə belə bir hayatı əhəmiyyətli suala cavab verə bilərik. Sual: İnsanın bödənindən sənərinlikdən asılı olaraq necə təsir göstərir. Daha böyük dərinliklərdə insanın bödənində suyun təzyiqi onun daxili təzyiqindən çox böyük olduğundan insan nəfəs ala bilmir, o da insanın ölümüne səbəb olur. İnsan suyun altında 1,5 metr dərinlikdə özünü yaxşı hiss edir. Suyun dərinliyi artırıqca insan ağrıları daha çox hiss edir.

Tədqiqatdan alınan məlumatlar mübadilə olunmaqla müzakirə olunur və alınan nəticələrin hayatı əhəmiyyəti müəyyənləndirilir.

Noticə: Suyun altında daha dərinliyi baş vurmaq üzgülü üçün asan deyildir. Onun hərəkəti suyun dərinliyindən və organizmini məşq etdirilməsindən asildir.

1. Dərsin tətbiq etmə mərhələsində müxtəlif mənzərələrinə səbəb olən həll etdirilir. Hündürlüyü 50 sm, uzunluğu 70 sm, eni 30 sm

olan akvariumun dibinə və divarlarına düşən təzyiqi hesablayın. Suyu akvariumun yuxarı səthindən 10 sm aşağı olduğunu nozara alın.

2. Dərinlə 4 m dərinlikdə insan bödənindən suyun göstərdiyi təzyiqlə yer səthindən 10 sm aşağı olduğunu nozara alın.

3. Xəzər dənizinin Lankoran gökəkliliyində (1025 m) suyun donuzın dibinə göstərdiyi təzyiqi hesablamalı.

4. Kür çayından Salyan rayonu ərazisində dərinlə 7,2 m-dir. Suyu çayın dibinə göstərdiyi təzyiqi hesablamalı.

5. Sarbst olaraq hesablayın ki, suyun olugu qabın yanın divarlarına göstərdiyi təzyiq eyidir. Aldığımız nəticə ümumişləşdirici fikir söyleyişin.

Onu da qeyd edin ki, dərsin tətbiq etmə mərhələsində nəzərdə tutulan səriştəliyin inkişaf etdirilmə üçün sağidlərin maraq dairəsinə uyğun təsirçilərləndən istifadə oluna biler.

Nəticədə müəllim səriştəliklərin inkişafı səviyyəsinə müəyyən etmək üçün qiymətləndirmə meyarlarını hazırlayıb, nəzarət ölçü vəsitişlərini seçir.

Refleksiya dərsin bütün mərhələlərində aparılır. Sağidlər təlim fəaliyyətini təhlil edirlər, çətinlikləri və həll olunmayan problemləri üzü çıxırlar. Belə dərslərin sonunda alınan nəticələr bütün sağidlardırıylımlı olurlar.

Fikrimizi ümumişləndirmək qeyd etmək istədim ki, bu tipli dərslərin təşkili müəllimin məhərindən asılıdır. Aydırıñ ki, istonilən sağidlardan səviyyəsi mülliəmildən artıq ola bilmez. Yüksek nəticə almaq üçün mülliəmildə yüksək səriştəliyə malik olmalıdır.

Problemin elmi yeniliyi: Fizikanın tədrisi prosesində səriştəliklərin formalşdırılmasının möqəsad və vəzifələrinin faktları müəyyənləşdirilmişdir.

Problemin praktik əhəmiyyəti: Fizika fənninin tədrisi prosesində səriştəliklərin formalşdırılma texnologiyalarına dair nümunələrin verilməsidir.

Problemin aktuallığı: Fizika fənninin tədrisi prosesində sağidlərə səriştəliklərin inkişaf etdirilməsi və formalşdırılması qaydalarının müəyyən edilməsidir.

**Ədəbiyyat:**

1. Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı: Mütərcim, 2012.
2. Гаврилова Е.В., Клеветова Т.В. Формирование ключевых компетенций учащихся при изучении физики в средней школе посредством решения физических задач. Волгоградский Государственный социально-педагогический университет. aterina5525@mail.ru
3. Пашкевич А.В. Компетентностно-ориентированный урок. Волгоград: Изд. Учитель, 2014.
4. Хуторский А.В. Ключевые компетенции и образовательные стандарты //Интернет-журнал ЭЙДОС, 2002.
5. Тряпицина А.П. Компетентностный подход в педагогическом образовании. СПБ РГПУ им. А.И. Герцена, 2006.

E-mail: gvalehova@gmail.com

Rəyçi: ped.üfəls.dok. Ə.Ə. Gərayev

Redaksiyaya daxil olub: 17.12.2018